

Bu bir xalq qəzeti
Serbiyadan Prezident
İlham Əliyevə jest:
Qırıcılar havaya qaldırıldı



Serbiya hakimiyəti Azərbaycan Prezidenti İlham Əliyevə etdirildi.

Bele ki, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar dövlət başçısının teyareşini müşayət etmək üçün havaya qaldırıldı.

Xatırladıq ki, hava limanında Prezidenti İlham Əliyevi serbiyalı hemkarı Aleksandr Vuçić şəxsen qarşılıyır.

Əli Əsədov: "Azərbaycan bu çətin məqamda Türkiyənin yanındadır"

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında telefon danışışı olub.

Bu barədə Adalet.az-a Nazirler Kabinetindən məlumat verilib.

Təfərruatı Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifade olunub, yarananınanın təzliklə saqlanması, zəlzələnin natiqlərinin və deymis ziyanın aradan qaldırılmasına azurlanıb.

Bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır.

Türkiyənin vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.



Ceyhun Bayramov Ermənistanda xəbərdarlıq etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizli ilə bağlı Ermənistana xəbərdarlıq edib.

Adalet.az xəber verir ki, nazir jurnalistlərə etibarla Ermənistandan Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyi bildirib.

"Üçüncüfəli" bəyanata əsasən, zəlzələnin prinsipləri istiqamətləri var. Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addimləri atacaq. Bununla bağlı həm beynəlxalq müstəvilde, həm de digər tərəfdəşlərlə danışımız davam edəcək", - deyə XİN rəhbəri vurğulayıb.



Vilayət Eyvazov vətəndaş qəbulu və sira baxışı keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də Sumqayıt Şəhər Polis İdarəsinə növbəti vətəndaş qəbulu keçirib.



Bu barədə Adalet.az-a DİN-nin Mətbuat Xidmetindən məlumat verilib. Daxili işlər naziri evveləşən mərkəzində ümummilli lider Heydər Əliyevin abidesini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiram yaradıqdan sonra apılr.

Layihənin növbəti mərhələsi çörçüsündə 18 mart 2023-cü il tarixində ancaq çıxımlaşmış planlaşdırılan prototip teyaryarın gövdəsi və qənadlarının quraşdırılmasına başlanıblı. Yerli hərbi teyaryarın prototipi beynəlxalq standartlara tam uyğun olacaq. Təyaryarın prototipinin yaradılması zamanı 6500-e yaxın ehtiyat hissisi və 30 müxtəlif ali sistem istifadə olunacaq. Layihənin sonrakı mərhələləri 2029-cu ilə qədər həyata keçiriləcək.

Türkiyədə yerli qırıcıların prototipi hazırlanıb

Türkiyə beşinci nəsl yerli hərbi təyyarənin yaradılması layihəsinin icrasını davam etdirir.

Adalet.az xəber verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmetinin şöbə reisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi bildirib ki, bu hal, həmin əşyaların talanlanması ilə nitilənə bilər:

"Avtomobilində düşərən qapıları və şüşələri bağlamağı unutmaçın. Avtomobiləri işçiləndirilən, müşahidə kameralarının olduğu yüksək və mühafizə olunan dayanacaqlarda saxlamağa üstünlük verin".

www.adalet.az

Bu bir xalq qəzeti



ADALET

Qurucusu:
Adil Mirbaşiyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 51 (5988) 26 noyabr 2022-ci il

Qiyməti 30 qəpik

"Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq"



Bax:şəh-2

Aqil Abbas
aqilabbas@rambler.ru



YENƏ DƏ
BAŞ ÇƏKİM
AĞDAMA GƏRƏK...

Coxdən bir belə ağdamlı bir yerdə görməmişdim. Və bir belə ağdamlı belə xoşbəxt görməmişdim. Hamı bir-birinə sərth, bir-birinə güzəydinliyi verir. On çox da verilən sual bu idi:

- Mənəm də, məni tanımadın?

30 ilidə bir-birinə görməyən adam bir-birini necə tanısın? Bu sual da on çox mənənə verilirdi. Təbi ki, mənəni tanırdılar, man da deyirdim:

- Bir dəqiqə dayan. Ay qız, sən o arıq qız deyildin, uçılışın yanında olurdunuz. Rəhmətlik Raufun bəci-

Bonumyu qucaqlayır. Əslində 30 il yox, 40 il idi görmürüm. Səsindən və gözlərindən tanıdım.

Çox qorıbdı, insan yaşlısan, aradan zaman keçir, amma səsi və gözleri dayışır.

Bir başqa deyir:

- Məllim, postlar no vaxt götürürləcək, maneziş gəlib-gedək?

- Darixmayın, lap az qalib.

ERMƏNİLƏRİN BAJILARI SONRADAN TUMANBAĞINI BAĞLAYA BİLDİLƏR



mağalarını istəmirdim. Yeni favorit komandaların uduzumaları

çempionatı ucuzlaşdırırdı.

Məsələn, Argentinanın futbol ölkəsi olmayan Səudiyyə Ərəbistanına udumzıda çox bişər idi. Messi elə bil "Sumqayıt"ın oyunçularını iddi. Növbəti matçda da beş oyunaşalar "qud bay, Messi, qud bay".

Bütün çempionatlarda gözümüz yenisi Pele, Maradona, Bloxin, Qullit, Bekhem, Roberto Karlos axtarır.

Deyəsən, bu çempionat Mbappenin çempionatı olacaq.

ARGENTİNANIN EVİNİ ƏRƏBLƏRİN ALLAHİ YIXDI

Özündənrazılığının axırı belə olur. Oyundan əvvəl bizim şərhçilər deyirdi ki, Argentina 20 deqiqəyə 2 top vuracaq, sonra özünü yormayacaq, gələn oyuna saxlayacaq. Yeni Səudiyyə Ərəbistanını komanda sayırdırlar.

Amma tərsinə olur.

Kərbelə İsmayıll "Axırıcı aşırı"da deyir ey: "Nikolay padşahı müselimlərin Allahı yixdi".

İndi Argentinanın da əsərlərin Allahı yixdi.

Həzirdə Argentinanın en ağır söyü: "VAR, sənin var-yoxuna təpürüm".

Bax:şəh-2

MƏNİM DƏ ADIM MKRTÇ OLSA AĞLAYARAM

Cavan nəsil bilmez, cünki kitab oxumur. Köhne nəsil bililiyi, ki, bə sözlər Mirzə Cəlilin meşhur hekayesindəndi.

İndi Fransanın prezidenti Makronu harda gəldi qapazlayır-

lar. Adamın lap yazısı gelir. Ermenilərin bayışı olan qapazlayalar da, həle yaxşı ki başqa şey elemir.

- Olacaq, o da olacaq!



Dünya Çempionatı və iki Almaniya üzəv...



Desəm ki, məktəbli vaxtlarında futbolu sevirdim, yalan olar. Əksinə id - atam futbol azarkeşidi və idi və mən məcburi baxmali olurdum. Bir televizor, iki bacataq, iki usaq və məcburiyət. Xatırladığım dünya çempionatı isə 1974-cü ilə olmuşdu. Yadında qalanları deyim - Braziliya iddiasını bəlkə anlaya bilir. İki - yəni ikinci Dünya Müharibəsindən ikiyə bölmüş Almaniya. İkinci dünya savaşından az keçmişdi aslinde, 1945-ci il və 1974-cü il. Belək o vaxt mənə illərin sayı çox görünürdü, amma indi yaxınığını anlıyram... Xalam usaqları axşam "qızıl futbol" olacaq dedilər, qulagım təqribən idarəetməli idi. Bəzən idarəetməli idi. Niye qızılı?" San demə, siyasi məsələ imiş. Onlar məndə yaşa daha böyük idilər və iki Almaniyanın futbolda üz-üzə gəlməsi maraqlı hadisə sayılırmış. Mən bu qızılı xirdələyə bilmədim, amma ifade yadimdə qaldı...

Bax:şəh-3

BİZİM PAYIMIZA ÇATASI OLUB, TƏSƏLLİ BİR QAŞIQ, ÜMİD BİR QAŞIQ

ra pay düşəcəyi Təhmasibin, yaşıdı "Azərbaycan nağılları"dı. Bəzədən vermişdir, dostlar de- di ki, sat getsin, dedim satırmış, xatiro kimi saxlayacaq. Amma sonra ermonları Ağdəndə, xatiro- lornu yandırıdı ki, bimizkilər də bu xatironın içən oturdular.

MƏNİM BU TƏLƏBƏLƏRƏ YAZIĞIM GƏLİR

Oturmuşam taksiye, işe gedirəm. Bütün taksi sürücüləri kimi taksiçi de her şeyden danışır. Bazaarda soğanın qızımetində, müxalifət və iqtidardan da, Ukrayna mühərbiyəsindən, İrandak hadisələrdən da. Mən da sakitca oturub qulaq asıram. Her gün eşitdiyim söhbətləri.

Bir universitetin yanından keçirik. Söhbəti deyişir, tələbələri baxıb deyir:

- Menim bu telelebara yazım gelir, qurtarib harda işləyəcəklər? Tətallum, qızlar cehizlərinin, qurtarıb diplom qoyaçaqlar, bəs, oğlanlar? Özüm bu universiteti qurtarmışam, ayda qırın mat stiplendiya alırdım. Xuxarada ya tayaq-nalar vardi, man da orda qalırdım, dörd nefer bir otqağı. Pulumuzu bir yera qoyurdum eleyirdi yüz altmış manat. O vaxt üçün böyük pul idi. Hətta araq içməye da pul qalırdı. Yataq-nananın həyatında tələbə yeməkhanasına vardi. Bir manatı qarınımökmək doyura bildirdi. Hələ bir istəsen üstündən ya kisel, ya da kampot içirdim.

Yenə səhbəte qarışmaq istəmərəm. Deyirəm qoy danış-sın, ürəyini boşlaşdırın:

Təkisi baxır görür danışmiram, səhbətin arxasını getirir: - İki əməkləmədən bu universiteti qurtarıb, müellimliyi. Dedim, a bala, müellimlikdən nə var? Yaxşı olsa özüm işləyərdim da, təkisi niye sürəm? Boylu-buxunlu, sağlam oğlanlar idi, dedim, gel gedək sizi orduya yazardım. Apar-dım Sərhəd Qoşunlarında. Savadlı uşaqları, imtahan verdilər, yüd-baldan seksən doqquz bal toplaya bildilər. İki təkisi da zəbitdi Sərhəd Qoşunlarında. Qırx dörd gün-lük mühərbiyədən istirak ediblər, yəni da Nərgiz bölgəsində sərhəddədirler. Birinə dedim ki, genc mütxəssisən, ev üçün ərzə yaz. Yazdı, inanmazlıq, gənc zabit kim ona ev verdilər. Dövlətə da cami altı min manat pul keçirdilər. İndi ayda deyəsan yüz elli manat verirler. Men özüm de kvartirantı yəşiriyam, ayda iki yüz elli manat pul verirəm. Qardaş, sen niye danışmırsan?

- Men çox danışın yorulmuşam.

- Elə bil, sən hardansa tanrıyram.

- Ola biler. Adamlar bir-birinə oxşayırlar.

- Yox, san bir-birinə oxşayanlardan deyilsən. Hə, televizorda görmüsəm. Ağdamda oynayan deputat deyilsən?

Güldüm:

- Qardaş, xələ, çatdır.

Pul vermək istiyərəm, götürmür.

- Qonağım ol.

- Qonaqlıq evde olur, pulunu götür.

- Qardaş, san Allah, bağıشا, bir az ağızına gələni danış-

-dim.

- Yaxşı elədin, ağız danışmaq üçündü de.

- Bəs, onda siz niye danışmırızsınız?

**DEYƏSƏN,
1988-Cİ İLƏ QAYIDIRIQ**

Düzdür, o vaxt separatçular lideri Vital Balasyanın həbi rütbəsi yox idi, amma indi general-mayordu.

O vaxt Rusiyannı Xankondindəki nümayəndəsi Arkadi Volski idi, heç bir rütbəsi yox idi. Indi isə Xankondində Rusiyannı nümayəndəsi Andrey Volkovdu, rütbəsi da general-mayordu.

Onda rusların həssi 366-ci atıcı batalyonda 500-600 as-

gar vardi, indi Andrey Volkovun sarancamında 2 min əzər var.

Onda Azərbaycanın nizami ordusunu yox idi, yalnız əllə vurur-

dular, tanku qəbəğən avtomoda çıxırlar, vahid komandanlıq-

dan və səhər gedə biləndi.

İndi Azərbaycanın nizami ordusunu var, an müasir silah-sursat-

ətimi olunub və müdrik, eyni zamanda cəsarətli İlham Əliyev ki-

mi vahid Ali Baş Komandanlığı var.

Onda Vaqif Samadoglu demiş, yetim kimi tək idik, indi bizim

Türkşəyimiz var, Pakistanımız var, Macaristanımız, Qazaxistani-

mız, Özbəkistanimız, Qırğızstanımız var.

1988-ci il qayıtmag istən emrənləri çıxıqları deyış qədər

qova bılıcık xüsusi təyinatlılarını, komandalarımız, dəniz pişk-

lərimiz və bayraqdarlarımız var.

Və indi 1988-ci il deyil.

Nicat Novruzoğlu



**Töhmət aldı,
başqa məktəbə
göndərildi**

Film kimi bir şey. Deməli, mətbuat yazar ki, bəs 2 ay əvvəl müellimlərdən pul istəyən, hətta müellimləri Prezidentin adı ilə hədəfəyən, mətbuatda da səs yazılış yaranan 45 nömrəli məktəbin direktoru Necibe Axundova 34 nömrəli məktəbə direktor təyin edilib. Bakı şəhər Təhsil İdarəsinin ictimaliyətə sləqələr şəbəsindən bılırdı ki, Axundova Necibe qızının müdafiətli töhmət verilib və, o, 34 nömrəli məktəbə direktor təyin edilib. (Demək fakt təsdiqin tapşılık kimi, siddətli töhmət verilib.)

Məktəblər arasında fərqli nadir desənək, 45 nömrəlide 1000 dan çox şagird vardi, 34 nömrəlide 500-dən çoxdur.

Cox ciddi cəza ve maddi zərbədir həqiqətin. Qazanc ya-

ribarları azılıb.

Yadınizdardırısa, bir neçə il əvvəl avtobuslarda belə dəb düşmüdü. Sürüşündən sonra gülşənətən, cəvabədən qurum çıxıb deyirdi "filan filan işlərə görə işdən azad olun-duk". 3 gün sonra göründür ki, biy bu xətdən götürüb və biri xətdən ləndiriblər. Yarızarafat, yarıgerçək da deyirildər "gedib Marsdan sürücü getirisi deyilki. Olarınmız budur da".

Yurdumun insanı, başına dönerəm etə... Sənsiz bu dün-

inanın nə dadi, nə duzu? Sən həmişə ol!

Əli Xameneinin qardaşı qızı həbs edildi

İranın ali rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəsi Fəridə Muradxani həbs edilib.

"Azad İran" "Telegram" kanalı xəbor verir ki, bu barədə siyasi fo-

laşdırı Mahmud Muradxani bildirib.

Onun sözlərinə görə, bacısı noyabın 23-də möhəkəmə qərarını ona qatdırmaq üçün prokurorluğunə gedərən tələbəxənəyə aparılib.

Qeyd edək ki, votonda qədimiyətli foali olan Muradxani bu il yanvar 13-də Tehranda evinə qaydırıb ETTELAAT Nazirliyi tərifindən həbs edilmişdi və may ayında 10 milyard türk manatlıq qarşılığında və istintaq mütəddiətli başa çatanadək Tehrən vilayətinə tərk etməyə həmədudiyyəti ilə müvəqqəti azadlıq buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl möhəkəmlərə dəstək kampaniyasına start vermişdi.

2018-ci ilin iyundan da o Sənədəcə şəhərinə getdiyikdən və İسلام Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramil Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilib.

Dünya Çempionatı və iki Almaniya üzəüz...

Desəm ki, məktəbli vaxtlarında futbolu sevirdim, yalan olar. Əksinə idi - atan futbol azarkeş idi və mən məcburən baxmali olurdum. Bir televizor, ikili balaca otaq, iki usaq və macburiyət. Xatrıldığım dünya çempionatı isə 1974-cü ilədən olmuşdu. Yadimdə qalanları deym - Braziliya uduzmuşdu. Ən parlaq xatırmış isə Almaniyası (yeni DDR) üçün işe Rumuniya, Finlandiya və Albaniyaya özərləri uduzub və görüsə şərait yaratırdı. Yəni xüsusi hazırlanmış deyə düşüñürəm. Yeni men böyük futbol bili-cisi deyiləm, dəha dərindən bilənlər var təbii. Amma bù, böyük siyaset idi - açıq görünür. Şərqi Almaniya əhalisi Qərbi Almaniyaya qələbələrini qələbəlməyi arzulayırdı. Xalani usaqları axşam "qızıl futbol" olacaq dedilər, qulağım tutdu və ifadəni - niye? Sən demə, siyasi məsələ imiş. Onlar minden yaşa daha böyük idilər və iki Almaniyının futbolda üz-üzə gəlməsi maraqlı hadnəsi sayılır. Men bù qızılı xidələyənən düzünləndim, amma ifadəyim qaldı...

AFR - yeni federativ Almanyaya ev sahibi idi, seçim oyunlarında Almaniya (yeni DDR) uğurlu çıxış edirdi. Alman alman olaraq qalır - hansı şəmtə aid olسا da.

Bu qarışlaşma "ein Kampf zwischen brüdern" adlanırdı şərti olaraq - almancadan tərcü-



idman oyunlarında, olimpiadalarında Almaniya (yeni DDR) uğurlu çıxış edirdi. Əksinə qarışlaşmanın qarşısında Rumeiniya, Finlandiya və Albaniyaya özərləri uduzub və görüsə şərait yaratırdı. Yəni xüsusi hazırlanmış deyə düşüñürəm. Yeni men böyük futbol bili-cisi deyiləm, dəha dərindən bilənlər var təbii. Amma bù, böyük siyaset idi - açıq görünür. Şərqi Almaniya əhalisi Qərbi Almaniyaya qələbələrini qələbəlməyi arzulayırdı. Xalani usaqları axşam "qızıl futbol" olacaq dedilər, qulağım tutdu və ifadəni - niye? Sən demə, siyasi məsələ imiş. Onlar minden yaşa daha böyük idilər və iki Almaniyının futbolda üz-üzə gəlməsi maraqlı hadnəsi sayılır. Men bù qızılı xidələyənən düzünləndim, amma ifadəyim qaldı...

mədə "qardaşların savaşası" yəni. Ayırılmış ölkədə ilk dəfə. Kommunist partiyası tərəfindən buna rəğbətən yaradılmışdır. 90 daqiqə de olsa iki qardaş birlik aralarını göstərməyə çalışır. Ənənəvi qardaşlıq görüşüleri de get-gedə yoxa çıxmışa başlıdır. Dördüncü qardaşlıq görüşü - 1974-cü ilin Dünya Çempionatı tərəfindən istirahət edən 16 ölkədən birləşənlər de oldu, kiçik ölkələrlər istifadə edirler.

Şərqi almanlar ududlu oyunda, amma Qərb bütünlükde qazandı. 1990-cı ilde iki Almaniya birleşdi. 1974-cü ilin Dünya Çempionatı tərəfindən istirahət edən 16 ölkədən birləşənlər de oldu, kiçik ölkələrlər parçalanılar da...

İndi illərə qədər qardaşların qarşısında olsalar da her iki təref alman idi. Hamburg stadionu tam dolmuş vəziyyətdə qonaqları gözləyirdi. Şərqi Almaniyadan 1500 adamı icazə vermişdilər oyunu izləmeye. Ve təbii ki, melemli kimlər ola bilərdi. Şəzən idarəsindən olaraq, onlarla qarışlaşmayıb. Stazi onların KQB-si idi. Federativ Almaniyadın meşəqisi Helmut Schön idi - Drezdendə doğulmuş, ailəsi ilə Qərbi Almaniyaya qəçmişdir. 1974-cü ilin Dünya Çempionatı tərəfindən istirahət edən 16 ölkədən birləşənlər de oldu, kiçik ölkələrlər parçalanılar da...

İndi illərə qədər qardaşların qarşısında olsalar da her iki təref alman idi. Hamburg stadionu tam dolmuş vəziyyətdə qonaqları gözləyirdi. Şərqi Almaniyadan 1500 adamı icazə vermişdilər oyunu izləmeye. Ve təbii ki, melemli kimlər ola bilərdi. Şəzən idarəsindən olaraq, onlarla qarışlaşmayıb. Stazi onların KQB-si idi. Federativ Almaniyadın meşəqisi Helmut Schön idi - Drezdendə doğulmuş, ailəsi ilə Qərbi Almaniyaya qəçmişdir. 1974-cü ilin Dünya Çempionatı tərəfindən istirahət edən 16 ölkədən birləşənlər de oldu, kiçik ölkələrlər parçalanılar da...

İspanlarda Kosta-Rikanı Qətərə gəlməyə peşman elədi - 7-ə.

Yadına Ulu Öndər Heydər Əliyevin millilərimizin Fransaya 10-əndən sonra Ağasəlim Mircavədə dediyi sözər dündü:

- Ağasəlim, özünüzü qapıcı aparmamışınız?

Yeri qalmışın. Yaponiya elə bizim kimli futbol ölkəsi deyil.

İller əvvəl oturlardır, xarakirə xərcərlərini qoymalar qabaqlarına, fırıldırıqları, bir program tutular və Bazziliyin məsələ futbolcusu Zikunov davet edildi. Vaxt verdilər ki, Yaponiyada futbol yarat, Zikunov da Fozqdan fərqli olaraq el-qolunu çırımayib girişi işlədi. Qərxiyi, qapıcı aparmamışınız!

Biz isə beş il Azərbaycan futbolunu barmağına dolayan Fozq cal-həcaləlla yola salıq.

Azərbaycanda da futbolun inkişafı üçün onillik program tu-

lumuşdu. Urra! İk-üç stadiyon tikildi, Uşaq Futbol Akademiyaları yaradıldı, məşhur kinoda deyildiyi kimi, bir etək pul alıdlar,

bu da onların oynamasına.

İndi "Qarabağ"la "Sabah"ın futbolçularının hesabına milli-

zim yoldaşlıq görüşündə iki qələbə çalıb De Byazını qaldırıb qoymuşqı gəyün yeddinci qatına.

Yaponlar Braziliyadan məşəqçi getirdilər, deyirmək bəlkə bəzək xarakirə etməcər edərək.

Biz isə beş il Azərbaycan futbolunu barmağına dolayan Fozq cal-həcaləlla yola salıq.

Azərbaycanda da futbolun inkişafı üçün onillik program tu-

lumuşdu. Urra! İk-üç stadiyon tikildi, Uşaq Futbol Akademiyaları yaradıldı, məşhur kinoda deyildiyi kimi, bir etək pul alıdlar,

bu da onların oynamasına.

Gələndən sonra qarşılaşmışdır. Hər iki qardaşın qarşıs

Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Nº 45 (2319) 26 noyabr 2022-ci il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Biz tariximze baş vurduqca onu təkcə şərəflü səhifələri ilə deyil, həm de bizim bugünkü günümüzə səsləşən, onu böyük dünyanın tarixinə qovuşdurmuş məqamlarla da qarsılışırıq. Hemin məqamların indiki yozumda, yəni indiki təqdimatda adı integrasiyadır. Bu da ölkələrəsənətərəfli əlaqələrin yaradılması, inkişaf etdirilib şəxsləndirilmesidir. Təbii ki, tarixa bələd olanlar on qədim Azərbaycan dövlətlərində, dünyanın müxtəlif güşələrinə üz tutan tekçə tacirlərin deyil, həm de elçilərin - yəni səfirlərinə da bərəsində bilgilər rast gelirik. Bu da Azərbaycanın dövlətçilik tarixində əməkdaşlıq ənənələrinin mövcudluğunu göstərən və sübut edən şərtlərdən biridir.

Bu gün qürur hissi ilə qeyd edirik ki, Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdiğindən sonra digər müümüh addimlara yanaşı, ölkəmizin dünyanaya integrasiyası istiqamətində de planlı, düşünlülmüş addımlar atılmışa başlamışdır. Ölkəmizin müstəqilliyini tənqidi dövlətlər Pakistan, Türkiye və digər dövlətlər yənəsi, yaxın-uzaq ölkələrin elçiliyinə qəbul edilmişsi, həmçinin qarsılıqlı səfirliklərin yaradılması dediyimiz istiqamətdə görülməmiş işlərdir. Bir növü dəslər idi. Məlum olduğu kimi, 1990-ci illərin xəotik dövründə ölkədə baş verən proseslər digər məsələlər kimi, integr-

rasiya sahəsində de müyyən problemlər yaradırdı. Ona görə də Ulu Öndərimiz xalqın tələbi ilə yenidən Azərbaycan həkimiyətinə getirilmesi və onun Azərbaycanı bir dövlət kimi yenidən qurmaqə başlaması bütün sahələrdə köklü islahatlara start verdi. Birmənəli şəkildə demek olar ki, müasir dünydə gəden integrasiya prosesləri bütün ölkələri, Yer kürəsi-

nin rəsmi, işgüzar səfərləri, həmçinin ölkəmizdə və onun hüdudlarında keçirilən konfranslarda Azərbaycanın özəl yerinə olması məhz reallaşdırılan siyasetin cizgileridir. Yeni bu adımların özü birmənəli şəkildə dünyanın coğrafiyasındaki Azərbaycan reallığının göstərən şərtlərdəndir.

Biz bir dövlət olaraq, ister ikitirəfli və məhz çoxtərəfli əməkdaşlığın, regional integrasiyanın həmisi tərefdəri kim çox eDIR. Amma bununla yanaşı qarsılıqlı hörmətlə qəbul edilən qərarların reallaşmasının da ənəmələndən her zaman xüsusi qabardırıq. Ona görə də Azərbaycanla əməkdaşlıq edən ister Avropa, ister Asiya, isterse də Amerika dövlətləri Azərbaycanla əməkdaşlıqla heç bir problem yaşayırlar. Bugünələr Serbiyada səfərə olan Azərbaycan Prezidentinin qarşılama ve yolasalma mərasimləri, həmçinin Serbiya Prezidentinin birmənəli olaraq "Azərbaycanla bizim əməkdaşlığımız böyük etibar ve etimad üzərində qurulub" fikrini söyləməsi heç də təsadüfi deyil. Ona görə ki, tarix Azərbaycan xalqının və onun dövlətinin en böyük dəyərləndən biri olan etibar və etimadı sayısını zaman-zaman sübət etmişdir.

Bəli, ölkəmiz dünyanın birliyinə integrasiyası və regional integrasiya qurumlarının yaradılmasında istirakçı onu göstərir ki, artı dünyanın birliyi Azərbaycanla əməkdaşlıqla faydalamaq yanaşı, həm de bu əməkdaşlığın qarantili olduğuna arxayındır, güvenlidir. Deməli, ister nett-qaz sektorunda, ister iqtisadiyyatın digər sahələrində, əleca də herbi sahədə imzalanan sənədlər, müqavilələr, sazişlər, öhdəlik-



ler öz icrasına görə tərəflər üçün problem yaratır. Bu da onu deməyə efas verir ki, Azərbaycan dövləti artıq söz sahibidir!

Hər kəsə məlumdur ki, bu gün siyasi və iqtisadi integrasiya proseslərinin bir nümunəsi Avropa Birliyidir. Ona görə də ölkəmiz dünyanın birliyinə integrasiyanı milli inkişafın prioritet istiqamətlərindən biri hesab edir. Yenidən dünəndən öz yeri və rolunu müyyən etməye söyle çalışır. Azərbaycan XXI əsrde dünyanın iqtisadiyyatı və siyasetində özünün optimal təsərüfatlarını müəyyənəşdirmək istiqamətində intensiv siyasi təlimimiz ardıcıl həyata keçirir. Məhz buna görə də Azərbaycan Avropa Birliyinə üstünlük verir və hem global, hem de regional integrasiyanın coşaxaklı şəbəkəsində yaxından istirak etməye çalışır. Bu baxımdan beynəlxalq təcərübenin öyrənilmesi, xüsusişdə də integrasiyanın Avropa modeli öz zənginliyi və çox maraqlı xüsusiyyəti ilə diqqəti cəlb edir.

Bu gün Azərbaycanın siyasi müstəvədəki əlaqələrinə özəl baxışımız onu da xatırlamış istoridik ki, təkə Azərbaycan Prezidenti canab İlham Əliyevin xarici dövlətlərə səfərləri zamanı imzalanın sənədlər və həmin görüsərdə ölkəməzə verilən dəyərlər. Azərbaycanın regionda, eləcə də postsovət məkanında oturuşmuş bər dövlət olduğunu, burada sabitliyin, təhlükəsizliyin və məqsədyönlü siyasetin mövcudluğuna heç kimdə şübhə yeri qoymur. Ona görə də hər kas Azərbaycanla, eləcə də Azərbaycan dünyanla qarsılıqlı əlaqələr həmisi böyük maraqlı göstərir.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN
MƏLİYYƏ YARDIMI İLƏ



Əlmar Məmmədov
Təqəddümə olañ baş eddiyyə müşaviri
(əvvəli ötən sayımızda)

Cərc Cordan adlı xristian yazar Həzər Əli(a) haqqında tədqiqat asərində qeyd edir: "Həzər Əli adəlatının coxluğunu əcbatından ibadət mehribində şəhid oldu".

Əğabalanın böyük Vətən sevgisi və bunu başqların aşılaşmamış isteyi, başqa sözlə desək "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaş" prinsipini ilə yaşaması görünür, rahat kürsüldərə eyleşmiş selahiyət sahiblərin qıcıqlandırması.

Prokuror Ağabalanın herbi şücaetlərinin xəberi Moskvaya da çatmışdır. Ermeni-pravda məsələ və seçilən "Komsomolskaya pravda" qəzeti Ağabalanın uşaqlıqda hər şeyindən keçərək həyatını təhlükə altına qoyması, aktiv döyüşü kimi təminəsi "prokurora yarışmasının anti-humanist" kimi qiymətləndirmişdi.

70 ilde yaşadığımız sovet ideologiyası genetik keçidi qəbul etmişdir. (Trotim Lisenko) Bu gün insanın hərəkətlərinin məhiyyətində gen dəyişicilərinin rolü elmi cəhətdən səbüt olunmuş hadisədir. Ağabalanın vətən-pərvərliyi, torpaq-severliyi, yüksək vəzifə tutmasına baxmayaq, hər şeydən imtina edib, "Topçuluq" etməsi təsadüf deyildi.

Həsiyə: 1918-ci ilə Qarabağda erməni təcavüzcü qarşı məbarizənin lideri Soltan bey etrafında kəmək üçün məktubları göndərdir. Bir dəfə Qaçaq Süleymanlı 100 nefer atlı gelir. Atlıların içərisində itixəti qoca 90 yaşı Hacı Qulaməli Soltan beyin diqqətini çəkir. Hacı Qulaməli Soltan beyin gələşdikdən sonra deyir: Soltan bey, bu igidər Sizin sərəncamınızdır. Bax iki nefer biri bacım oğlu Əbdürəhman, o biri de nevəm Qubaddır. Vətən, torpaq, namus uğrunda canlarından keçməyə hər zaman hazırıldırlar. Onları sənəsi də Allaha tapşırıram. Hacı Qulaməlinin nəvəsi Qubad topçu Ağabalanın atası idi.

Zabuxda Laçın dərəsində ermənilərə toy tutulmasına, Andronikin Qarabağa keçməsinin qarşısının alınmasında Əbdürəhman bey və 25 yaşı Qubad xüsusi fealiyi ilə seçilib. Soltan beyin tərifinə lağıq görülmüşdür. Quşu gözündən vuran Qubad kişi ölüne qədər silahından və atın-

Topçu Ağabala

Yaxud bu Prokuror dəlidirdi?...

dan ayrılmadı. Bunu hakimiyət nümayəndəleri de biliyorlular. Ağabalan mülliimin qarşası Səfer Quliyevin dediklərindən:

- Bir dəfə qarğı yığıb qaydırarken gecəye düşdü. Kəndə yaxınlaşanda "VƏZ" markalı maşın yanımızda dayandı. Üç nefer milis işçisi bizi sorğu-suala tutdu:

- Bu qarğıni haradan oğurlamaisiniz?

- Ağabala sakit tərzədə dedi:

- Oğurlamamışq, sahəndən yığmışıq.

- Milis işçisi ei çekmeyib soruşdu:

- Kimin işşalarınızınız?

- Ağabala dedi:

- Rehmətlik Surxay oğlu Qubadin.

Bayadən sakit dayanmış nisbətən yaşlı milis işçisi səhəbət qarşıdı:

- Oğurlanın atasının tapancası, beşətləri olub. Özərinə də arabası da yoxlamış lazımdır. Ağabala ürəkden gülerək dedi:

- Naçalnik, atamım silahi olduğunu bildirməm. Əger var idisə özü ilə o dönya yapa!

ve Ağabalanın əlini yaralayırdı. Qızlardan biri Ağabalanın yaralı əlini soraraq zəherin təsirini azaldı. Ağabalanı həkimə aparmaq isteyərdir. Bu ilan sağ qalsa kimisə vuracaq. Dəş ibap ilanı öldürdükdən sonra Ağabala həkimə gedir. Uşaqlıdan cesur və inadkar idi Ağabala.

1990-ci ilin avqust ayında Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilmiş İsmət Qayıbovun təqdimatı ilə əlaqədar kollegiya iclası keçirildi. Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müəvini de istirak etdiyindən çıxışlar əsasən rus dilində gedirdi.

Əlinde "şəpalqalı" tutmuş bir dəstə

yəsəl rütbəli yaşı-başlı vezifli şəxslər

əvəlki prokuror İlyas İsmayılov pisləyib,

yenidən təyin edilmiş prokuror İsmət Qayıbov

və təriflik üçün növbəyə durmuşdu.

Bir neçə bayğı və insanda hərmiş

yaradın qarşısı və yaltaq çıxışlarından sonra

kürsüye bəstə boylu, kiçik rütbəli cavan

bəy qoşulub. Əvəlki çıxışçılarından fərgili

olaraq təmiz Ağabalanın dildində İlyas İsmayılov idil.

1990-ci ilin avqust ayında Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilmiş İsmət Qayıbovun təqdimatı ilə əlaqədar kollegiya iclası keçirildi. Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müəvini de istirak etdiyindən çıxışlar əsasən rus dilində gedirdi.

Əlinde "şəpalqalı" tutmuş bir dəstə

yəsəl rütbəli yaşı-başlı vezifli şəxslər

əvəlki prokuror İlyas İsmayılov pisləyib,

yenidən təyin edilmiş prokuror İsmət Qayıbov

və təriflik üçün növbəyə durmuşdu.

Bir neçə bayğı və insanda hərmiş

yaradın qarşısı və yaltaq çıxışlarından sonra

kürsüye bəstə boylu, kiçik rütbəli cavan

bəy qoşulub. Əvəlki çıxışçılarından fərgili

olaraq təmiz Ağabalanın dildində İlyas İsmayılov idil.

1990-ci ilin avqust ayında Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilmiş İsmət Qayıbovun təqdimatı ilə əlaqədar kollegiya iclası keçirildi. Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müəvini de istirak etdiyindən çıxışlar əsasən rus dilində gedirdi.

Əlinde "şəpalqalı" tutmuş bir dəstə

yəsəl rütbəli yaşı-başlı vezifli şəxslər

əvəlki prokuror İlyas İsmayılov pisləyib,

yenidən təyin edilmiş prokuror İsmət Qayıbov

və təriflik üçün növbəyə durmuşdu.

Bir neçə bayğı və insanda hərmiş

yaradın qarşısı və yaltaq çıxışlarından sonra

kürsüye bəstə boylu, kiçik rütbəli cavan

bəy qoşulub. Əvəlki çıxışçılarından fərgili

olaraq təmiz Ağabalanın dildində İlyas İsmayılov idil.

1990-ci ilin avqust ayında Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilmiş İsmət Qayıbovun təqdimatı ilə əlaqədar kollegiya iclası keçirildi. Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müəvini de istirak etdiyindən çıxışlar əsasən rus dilində gedirdi.

Əlinde "şəpalqalı" tutmuş bir dəstə

yəsəl rütbəli yaşı-başlı vezifli şəxslər

əvəlki prokuror İlyas İsmayılov pisləyib,

yenidən təyin edilmiş prokuror İsmət Qayıbov

və təriflik üçün növbəyə durmuşdu.

Bir neçə bayğı və insanda hərmiş

yaradın qarşısı və yaltaq çıxışlarından sonra

kürsüye bəstə boylu, kiçik rütbəli cavan

bəy qoşulub. Əvəlki çıxışçılarından fərgili

